

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ MÜASIR DÖVLƏTÇİLİK
TARİXİMİZİN BƏZİ PROBLEMLƏRİ

- Açar sözlər:** Azərbaycan Xalq Cumhuriyyəti; Milli hərəkat; Demokratik dövlət; Müstəqillik; İstiqlal bayannaməsi
Key words: Azerbaijan Democratic Republic; National movement; Democratic state; independence; declaration of Independence
Ключевые слова: Азербайджанская Демократическая Республика; Национальное движение; Демократическое государство; Независимость; Декларация независимости

Bu il Azərbaycan Xalq Cumhuriyyətinin 100 yaşı tamam olur. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Yaradığı gündən bu qədər vaxtin keçməsinə baxmayaraq onun hələ də tam tədqiq olunmamış kifayat qədər problemləri vardır ki, bu məsələlər bu gün də böyük aktuallıq kəsb edir və müxtəliq maraqları güdən qüvvələrin diqqətini özünə cəlb edir. Əvvəlcədən qeyd edək ki, Sovet hakimiyəti dövründə onun tarixi saxtalasdırılmalarla məruz qalmış, haqqında olan tarixi sənədlər təkcə suravi insanlar deyil, ham də tədqiqatçılardan gizləndilmişdir. Yalnız SSRİ dağlıqlıdan və Azərbaycanın dövlət müstəqilliyi bərpa olundan sonra onun tarixini araşdırmaq, onun haqqında olan həqiqətləri aşkar çıxarmaq və işıqlandırmaq mümkün olmuşdur. Bu mübahisələrdə diqqət cəlb edən Azərbaycanda dövlətin bərpasına getirib çıxarmış proseslərin qanuna uyğunluqları olmuşdur. Bu da təsadüfi deyildi: Azərbaycanın bir müsəlman ölkəsi olaraq müstəqilliyinə qovuşması metropolianının maraqlarına uyğun deyildi. İşgal olunduğu gündən Rusiya imperiyasının Cənubi Qafqazda siyaseti burada milli dövlətçiliyin yenidən dirçəlməsinin qarşısını almaq, bu prosesləri nəzarət altında saxlamaq olmuşdur. Müsəlman əhalinin hakimiyət strukturlarında və içtimai əhəmiyyətli işlərdə fəaliyyətə yaxın buraxılmışdır, müsəlman elitəsindən – bəyərlərin, xanların və ağaların zadəgan hüquqlarının son dərəcə məhdudlaşdırılması, təhsildə, mədəni inkişafda mənəcənlərin qoyulması, keçirilən burjuva islahatlarının Cənubi Qafqazın müsəlman əhalisi yaşayan ərazilərinə yarımçıq tətbiq edilməsi həmin məqsədə xidmət edirdi. Bu ərazilərlə xristian əhalisinin köçürülməsi, xüsusən ermənilərin kütləvi şəkildə burada yerləşdirilməsi və onların xəyanətkar xidmətindən geniş istifadənin məqsədlərinə də daxil olan başlıca məsələ müsəlman-azərbaycanlı əhalinin siyasi iradəsinin dirçəlməsinə imkan verməmək, milli ruhun oyanmasını, milli hərəkatın formalşamasını əngallənmək idi. [1, s.12-15, 16-24]

Lakin belə bir mahdudiyyətlər və məhrumiyyətlər şəraitində Azərbaycanın milli ruhunun dirçəlməsi prosesinin qarşısını almaq mümkün olmadı, bu özünü müstəmələkə rejimində qarşı vaxtaşırı alıvəlanan əşyanlarında, mahdudiyyətlərə baxmayaraq elmin və mədəniyyəti, ədəbiyyatın müxtəlif sahələrində soz sahibi olan şəxsiyyətlərin yetişməsində, milli hərəkatın önündə getməyə qadir olan maarifçi ziyanlılar dəstəsinin formalşamasında ifadə olundu. Artıq XX əsrin əvvəllərində Rusiya imperiyasını bürüyən inqilabi hərəkatda Azərbaycan həmin dövrün qabaqcıl ziyanlıları sırasında duran şəxsiyyətləri ilə seçilirdi. [2, s.4-11; 3, s.21-27; 8] Onlar əsrin əvvəllərində ölkədə milli siyasi hərəkatın canlanmasında, milli mətbuatın inkişafında, mədəniyyətin müxtəlif sahələrinin çiçəklənməsində əhəmiyyətli nticələr əldə etdilər ki, bu da milli hərəkatın dirçəlişinin və yüksək səviyyəyinən göstəricisi idi. Təsadüfi deyildir ki, imperiya hakimiyəti bu milli hərəkatın qarşısını almaq, demokratik azadlıqlara doğru xalqın iradəsinin qarşısını almaq üçün əhəmənər fitnələrə əl atıldı. 1905-ci ildə, 1918-ci ildə tərədilmiş milli qırınlar törtənmişdilər. [4]

1918-ci ilin mayın 28-də uzun fasıladan və əzablı asılılıq mərhələsindən sonra Azərbaycanda dövlət müstəqiliyi bərpa edildi. Yaradılan bu dövlət artıq tarix boyu mövcud olmuş orta əsrlər dövləti tipi deyildi. Azərbaycanın dirçəlməkdə olan dövləti zamanın tələblərinə cavab verən demokratik bir dövlət idi və həmin dövrün qabaqcıl Avropa standartları əsasında qurulmuşdu. Bu hadisə bir tərəfdən minilliklər boyu Azərbaycan xalqının qorunub saxlanmış dövlətçilik iradəsinin reallaşması idisə, digər tərəfdən müasirləşməye, on qabaqcıl dünya standartlarına uyğun siyasi ənənənin təzahür etməsinin real ifadəsi idi. Müsəlman Şərqiñ ilk demokratik dövləti olan Azərbaycan Xalq Cumhuriyyəti təkcə müsəlman ələmində deyil, dünya miqyasında bir sıra yeniliklər etmişdi ki, bu faktlar tarixi yaddaşa mövcuddur və onları inkar etmək mümkün deyildir.

Lakin burada tarixi reallığın inkar edilməsinə diqqət yönəltməyimiz təsadüfi deyildir. Azərbaycanın bu gün mövcud olan demokratik dövləti özünün yüz illik yubileyini qeyd etməyə hazırlaşa da bu yüz il ərzində onun mövcudluğu həmişə təzyiqlərə, yalan və böhtənlərə, saxtalasdırmalarla məruz qalmış. Azərbaycanı sevmayan qüvvələrin narahatlıq mənbəyini təşkil etmişdir. Bu münasibət bu gün də davam edir. Müxtəlif tədqiqat əsərlərində ciddi cəhdəl Azərbaycanın müasir tarixi təhrib edilir, onun tarixini qısaltmağa çalışırlar.

Azərbaycanın müasir dövr dövlətçilik ənənəsinin reallaşmasına qərəzi münasibət təkcə tədqiqat əsərlərində, elmi məqalələrdə müşahidə olunmur, bu münasibət ayrı-ayrı dövlətlərin, siyasi qüvvələrin onun siyasetinə, varlığına, münasibətə tutulan mövqədə də hər addımda özünün göstərməkdədir. Bu mənada Azərbaycan Xalq Cumhuriyyətinin tarixinin dərindən araşdırılmasına, onun bütün anılarının işıqlandırılmasına həmişə ehtiyac olmuşdur. Çünkü bu tarixə olan bu ciddi maraq təkcə tarixi obyektiv oks etdiyim kimi professional maraqlanırdılar. Xüsusən müasir dövrde Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın müasir tarixinə, onun müxtəlif mərhələlərinə maraq artmışdır. Bu maraq bir tərəfdən üzün ilər məxvil qrifaltı altında saxlanılmış milli tariximizin qaranlıq səhifələrin işıqlandırıla bilər. Onda baş vermiş hadisə və proseslər düzgün qiymət vermək, onlara münasibətə tarixi ədaləti bərpa etmək ehtiyacından əlavə olur.

Diger tərəfdən Azərbaycanın müasir tarixinə son illərdə, xüsusən onun dövlət müstəqilliyi bərpa olunduqdan sonra maraq bir başqa məsələ ilə bağlıdır. Məlumudur ki, SSRİ-nin parçalanması nəticəsində müstəqilliyyət qovuşmuş respublikaların əksariyyətində onların yaranma tarixi 1918-ci ildən götürülür. Bu fakt issi müəyyən dairələrdə qısqanclıqla qarşılıanır. Bu yanşma əsasında yazılın tədqiqatçı əsərlərində qərəzi fikirlərin və məqsədləri saxtalasdırmaların şahidi olur.

Azərbaycanın müasir tarixinə bərpa olunduqdan sonra maraq bir başqa məsələ ilə bağlıdır. Məlumudur ki, SSRİ-nin parçalanması nəticəsində müstəqilliyyət qovuşmuş respublikaların əksariyyətində onların yaranma tarixi 1918-ci ildən götürülür. Bu fakt issi müəyyən dairələrdə qısqanclıqla qarşılıanır. Bu yanşma əsasında yazılın tədqiqatçı əsərlərində qərəzi fikirlərin və məqsədləri saxtalasdırmaların şahidi olur. Azərbaycanın müasir tarixinə bərpa olunduqdan sonra maraq bir başqa məsələ ilə bağlıdır. Məlumudur ki, SSRİ-nin parçalanması nəticəsində müstəqilliyyət qovuşmuş respublikaların əksariyyətində onların yaranma tarixi 1918-ci ildən götürülür. Bu fakt issi müəyyən dairələrdə qısqanclıqla qarşılıanır. Bu yanşma əsasında yazılın tədqiqatçı əsərlərində qərəzi fikirlərin və məqsədləri saxtalasdırmaların şahidi olur. Vadim Muxanov və Mixail Volxonkinin bir birinə ərdincə yazdıqları "Azərbaycan Xalq Cumhuriyyətinin tarixinin izi ilə" və "Rusiya Qafqazda tarixinin əsri" kitablarını göstərmək olar. [6; 7] Həmin kitablarda Azərbaycan Demokratik Respublikasının tarixi araşdırılır. Xüsusən birinci kitab məhz həmin dövlət, onun özündən sonra qoymuğu izə, müasir Azərbaycan tarixinə bəlavasita aiddir və onun başlıca məsələlərinə münasibət bildirilir. Kitablardan mənba bazası çox genişdir. Orada tədqiqatçı çoxlu sayıda maraqlı materiallar, sənədlər, faktlar təqib edilir. Görünür, bu mülliiflərin mənbəşünaslıq baxımından imkanları çox geniş olmuşdur. Həmin dövrün istənilən tədqiqatçı onların bu imkanına qibə edə bilər. Butün bu geniş imkanlara baxmayaraq bu kitablarda çıxarılmış nəticələr heç də həmişə elmi tədqiqatın təməl prinsiplərinə cavab vermir. Əslində gətirilən faktlar bir reallığı təsdiq etdiyi halda çıxarılmış nəticələrdə onun tam ziddinə olan qənaət galinir. Çox hallarda real həqiqəti təsdiq edən faktlar ya gizlədir, ya da təhrif edilir. Bir sözü M.Volxonski və V.Muxanovun bu kitablarında məqsəd obyektiv reallığın aşkar edilməsi deyil, əvvəlcədən qoyulmuş məqsədin əsaslandırılmışdır. Mülliiflər öz məqsədlərinin heç də gizlətmirlər. Onlar Azərbaycan Xalq Cumhuriyyətinin tarixini araşdırarkən başlıca hədəfləri müasir Azərbaycan Respublikası olmuşdur. AXC-nin tarixini araşdırarkən əslində Azərbaycan xalqının dövlətçilik ənənəsini, dövlətçilik tarixini hədəfə görür, onun yaranmasının qanuna uyğunluğunu, müasir demokratik dövlətçiliyinin formalşamasını şübhə altına alırlar. Onların fikrincə, SSRİ-nin iflasından sonra müstəqilliyyini bərpa etmiş dövlətlərin əksəriyyətinin 1918-20-ci illərdə mövcud olmuş dövlətlər heç bir əlaqəsi olmadığını iddia edirlər. Bununla da müasir dövr dövlətçilik qazanmış dövlətlərin tarixini son on illiklərlə məhdudlaşdırır, onların tarixi köklərini inkar edirlər. Bu da sadəcə olaraq tarixi obyekтивlik xatirinə edilmir. Bu cür konsepsiyanı irali sürənlərin maraqları daha müəmmal məsələlərlə bağlıdır.

Hər şeydən önce onu diqqət çatdırmaq lazımdır ki, Azərbaycanın tarixinə bəhətan atanların ziddinə olaraq, Azərbaycan Xalq Cumhuriyyəti yaşı Azərbaycanın minilliklərlə ölçülən dövlətçilik ənənəsinə köklənir. Dünyada yananan ilk dövlətlərin sırasında bu ərazidə təşəkkül tapmış dövlətlər də olmusdur. Bundan sonra minilliklər ərzində Azərbaycanın ərzisi dünyanın aktual tarixi proseslərin getdiyi mərkəzlərdən kənara olmuşdur. Qədim dünən və orta əsrlər dövründə Azərbaycanın zəngin dövlətçilik tarixi hər kəsə məlumat və müasir dövrümüzdə də inkar olunmaz bir reallıq kimi qəbul edilir. Tarixin müəyyən məqamlarında dövlətin zəifləməsi, təzyiqlərə, işgalçı türkşələrə məruz qalması, müəyyən müddət üçün bu və ya digər işgalçı dövlətin işgalinə məruz qalması bütün dünyaya xalqlarının tarixi üçün xarakterikdir və həmin xalqın dövlətçilik ənənəsinin olmamasına, onun siyasi iradəsinin olmamasına delalət etmir. Bütün xalqların tarixində belə enmə və qalxma məqamları

mövcuddur. Əsas amil isə bu xalqın həmin mürəkkəb və ziddiyətli dövrün çətinliklərindən çıxı biləsi və öz iradəsinə təsdiq etməsindədir. Azərbaycan da öz dövlətçilik tarixində belə bir zəngin, keşməkəli yol seçmiş, öz dövlətçilik iradəsini XX əsrin əvvəllərində mübariz milli hərəkatın nəticəsi kimi demokratik dövlətini qurması ilə təsdiq etmişdir. [3; 8]

Düzdür, ola bilsin ki, 1917 -18-ci illərdə Rusiya imperiyasının ifası anında yaranmış dövlətlərin xeyli hissəsi tarixin ümumi axınında bir cipizod kimi meydana çıxmışdı. Lakin Azərbaycanın dövlətinin yaranması və mövcud olmasına həmin təsəddüflərlə izah etmək ədalətsizlik olardı. ADR mövcud olduğu qisa müddət ərzində ictimai həyatın bütün sahələrində atlığı addimlar və nümayiş etdirdiyi mükəmməl dövlət quruculuğu, təsərrüfat işləri, daxili və xarici siyaset, hərbi təhlükəsizlik fəaliyyəti deyilən həqiqəti eyanı şəkildə sübut edir.

Cox zaman Azərbaycan tarixine qərəzi münasibət nümayiş etdirən tədqiqatçılar və müasir siyasi qüvvələr dediklərinin sübutu kimi AXC-nin iki illik mövcudluqdan sonra süqut etməsini əsas götürürərlər. Onlar bu zaman bələ bir faktı susmağa üstünlük verirlər ki, Rusiya imperiyasından qopub ayrılmış ərazilər son anda yenə də başqa ad altında imperiyanın SSRİ adlı yeni varisinin hüdudlarına qatılmışdı. Müstəqilliyin itirilməsi iddiə edilən təsəddüfili təsdiq etmirdi. Məqamı yetişəndə Azərbaycanın öz müstəqilliyini bərpə etmək imkanını reallaşdırması, edilən ağır təzyiqlərə baxmayaraq müstəqilliyyət qovuşması xalqın dövlətçilik iradəsini təsdiq etdi.

1917-1918-ci illərdə Rusiya imperiyasının ifası nəticəsində yaranmış müstəqil dövlətlərin heç birində Azərbaycandakı qədər manələr olmamışdı. Azərbaycanın imperiya üçün strateji əhəmiyyətli ərazidə yerləşməsi, onun mərkəzi regionu olan Abşeronda zəngin neft ehtiyatları olmasının və onun uğrunda dünya güclərinin gərgin mübarizə aparması baş verən hadisələrin və gedən proseslərin dramatikliyini, amansızlığını şərtləndirirdi. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi elan olunması ərafəsində burada rəngarəng siyasi qüvvələrin cəmləşməsi, Birinci Dünya müharibəsində iştirak edən hərbi blokların və onlara daxil olan ayrı-ayrı dövlətlərin buraya can atması vəziyyəti daha gərginləşdirirdi. Partiyalar, milli qurumlar, ictimai-siyasi təşkilatlar arasında münasibətlərin və ölüm-dırırm mübarizəsinin kəskinliyinə görə Azərbaycan, xüsusun Bakı şəhəri imperiyanın mərkəzi şəhərləri olan Peterburq və Moskva ilə müqayisə oluna bilən vəziyyətdə idi. 1917-ci il fevral və oktyabr inqilablarından sonra Rusiyanın başlıca siyasi qüvvələrinin başı özlərinə qarşılığı bir vaxtda da Bakı yaddan çıxmır, burada gedən inqilab proseslərin qarşısını almaq, milli azadlıq mübarizəsinə böğməq üçün on iyrancı fitnələr törədilir. Azərbaycan xalqına qarşı törədilmiş mart soyqırımı, regionlarda aparılan və dəstəklənən mülli münasibələr hakimiyyətə can atan bolşeviklərin fitvəsi və ermənilərin icrası ilə hayata keçirilirdi. Belə bir mürəkkəb şəraitdə fəaliyyət göstərmələri olan milli hərəkatın müstəqilliyyəti təsdiq etməsi onun gücündən, müəmməliyindən, liderlərinin səviyyəsindən xəbər verirdi. [1, s.12-14]

Bolşeviklər və onların sıfırı ilə Azərbaycanda təxribat, terror, qırğınırlar törətmək yolu ilə fəaliyyət göstərən qüvvələr başa düşürdülər ki, Azərbaycan xalqını asanlıqla yoldan döndərmək, onun dövlətçiliyin bərpasına hərdəflənmiş iradəsinin qarşısını almaq mümkün olmayıacaq. Onlar bu xalqın gücünü birləşdirən və ona qarşı müvafiq vasitələr mübarizə aparı, onun siyasi iradəsinin qırmağı çalışırlar. Lakin hadisələr göstərdi ki, onlar buna nail olara bilmədilər. Bakı şəhərində mart qırğının yaradığı olverişli şərait sayəsində Bakıda bolşevik-dəsnək xarakterli hakimiyyət yaratsalar da, o uzun müddət davam getirə bilmədi. 1918-ci ilin 25 aprelində yaradılmış Bakı Kommunası iyulun axırasında iflasa uğradı. Bu hakimiyyətin Azərbaycan mühitində yad olduğu praktikada sübut olundu. Onun yerdə yaradılmış mənşət-dəsnək diktatürü – mərkəzi Xəzər Diktatürü, isə Azərbaycan Xalq Cümhuriyyətinin türklərin köməyə gəlməsi hərbi missiyası ilə birgə yaratılmış olduğu Qafqaz İsləm orduşunun zərbələri altında bir günün içinde dağılaraq Azərbaycanın tərk etdilər.

Mövcud olduğu iki il ərzində dövlət quruculuğu, əlkənin ictimai həyatının bütün sahələrində qarşıya çıxan manələrin dəf edilməsi və inkişafa nail olunması dövlətin uğurlu irəliləyişindən xəbər verirdi. Əlbəttə, burada konkret məsələlər üzərində dayanmasaqlı, ümumi pozitiv inkişaf göz qəbgəndə idi. Bütövlükdə Azərbaycan Xalq Cümhuriyyəti həmin Rusiya imperiyası tərkibindən qopub ayrılaraq müstəqillik alda etmiş dövlətlərin içərisində öz mükəmməl dövlət quruluşu, ardıcıl daxili və xarici siyaset kursu, ictimai-iqtisadi və mədəni sahədə quruculuq işi ilə seçilirdi. Hər bir sahədə üzülsələn çətinliklərə baxmayaraq bu dövlət güclü nəzəri və praktiki dayaqlara, idarəciliq imkanlarına malik olduğunu eyanı sübut etmişdir. İki illik tarixinə bütün bir nəzər salıqda onun yaradıldığı gündən süqutuna qədər daim irəliləşən, təkmilləşən, təsdiq edilən bir yol keçidiyi müşahidə etmək

olar. Bu qısa müddət ərzində dövlət quruculuğu sahəsində ciddi nailiyət əldə edildi. Dövlətin yaranmasının elan edilməsindən hakimiyyət strukturlarının yaradılması, əsləhiyyətlərin bələşdirilməsi, parlamentin yaradılması, dövlət simvollarının qəbul edilməsi inkişaf yolu keçmişdi. Azərbaycan 1918-ci ildə dövrün ən demokratik parlamenti formalaşdırılmışdır. [1, s.24-28; 7; 9; 10, s.11-12]

İki il ərzində ölkə parlament, nazirlər kabinetini yerli idarə strukturları öz fəaliyyətlərini təkmilləşdirmiş, peşəkarlığını artırılmışdır. Qarşısında duran bütün problemləri tam həll edə bilməsə də yeni yaranmış gənc bir dövlətinə həkiməti kimi kifayət qədər irəliləyişlərə nail ola bilmişdi.

Təhlükəsizlik sahəsində mühmət işin əsası qoyulmuşdu. Sıfır səviyyəsindən start götürürələr milli orduñun əsası qoyulmuş, qısa müddətə ölkənin müdafiəsi təşkil edilmişdi. Mövcud olduğu dövr ərzində daim mührəbə şəraitində olan bir ölkədə təhlükəsizliyin təmin edilməsi qatı iradədən, ardıcıl, gərgin hərbi quruculuğun uğurundan xəber verirdi. Düzdür, fasılısız hərbi təzyiqlər, ermənilərin silahlı təxribatları ölkənin müdafiəsinə zərba vurur, quruculuq işlərinə böyük əngəllər tərəfdirdi. Lakin Sovet Rusiyasının həbi təcavüzünü nəzərə almasaq, Azərbaycan Xalq Cümhuriyyəti özünü müdafiə edə bilmədi. İkinci Dünya müharibəsinin nəticəsində mağlub olan Osmanlı dövlətinin öz qoşunlarını aparandan sonra Azərbaycan öz müdafiəsini təmin edə bilmədi.

Ölkənin sosial iqtisadi inkişafında irəliləyiş göz qabağında idi. Düzdür, fasılısız hərbi təzyiqlər, ermənilərin tərətdikləri təxribatlar ölkənin bütün güc və resurslarını özünə calb etə də, Azərbaycan hökuməti sosial-iqtisadi və mədəni problemlərə diqqət ayırbı, bu sahələrin fundamental məsələləri həll etməyə çalışırdı. Buna görə də kendilərin torpaq mülkiyyəti məsələsini, neft sənayesinin bərpası və s. məsələləri tam həll etmək mümkün olmasa da, bu sahələrdə mümkün olan bütün işlər görülmüşdü.

Azərbaycanın müstəqil dövlət kimi hüquqlarının təsdiq edilməsi, onun suverenliyinin tanınması xarici siyaset qarşısında duran başlıca problem idi. Dünyanın aparıcı dövlətləri imperiyadan qopub ayrılmış xalqlarının, xüsusən müsəlman xalqlarının öz dövlətlərinə yaratmasına qısqançlıqla yanaşırlıqlar. Belə bir mürəkkəb beynəlxalq şəraitde Azərbaycan beynəlxalq aləmdə çox çatın məsələləri həll etməli olurdu. Bütün çətinliklərə baxmayaraq AXC diplomatlarının gərgin fəaliyyəti sayəsində onun müstəqilliyinin Paris konfransı iştirakçıları tərəfindən De-faktō tanınması çox böyük uğur idi.

Qeyd olunduğu kimi, çox böyük çətinliklərə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin təmin etməsi Azərbaycan xalqının dövlətçilik ruhunun, müstəqillik iradəsinin parlaq ifadəsi idi.

Lakin bu dövləti qoruyub saxlamaq mümkün olmadı. 1920-ci ilin aprelində bolşevik Rusiyasının tacavüzü nəticəsində bu dövlət süqut etdi. Bu süqut bir sira tədqiqatlarında onun zəifliyi, həyati qabiliyyətinin olmaması, təsədüfi xarakter daşımasının sübutu kimi göstərilir. Qeyd etmək lazımdır ki, AXC-nin süqutu təkcə onun özünü zifliyinə nəticəsinə deyildi. Məsələ ondadır ki, kommunizm təbliğatı ilə silahlanmış Sovet Rusiyası dövrünə nəhəng bir qırvıvəsinə çevrilmişdi və onun təcavüzünün qarşısını neinki yenica müstəqillik qazanmış xırda dövlətlər gələ bilmirdi, dönyanın böyük gücləri onların təzyiqi qarşısında geri çəkilir, onunla hesablaşmalı olurdular. Rusiya imperiyası ərazisində təşəkkül tapmış müstəqil dövlətlərən heç biri bu qismətdən qəza bilmədi. Tez və ya gec onların hamisi Rusiya imperiyasının davamını Sovetlər ittifaqının tərkibinə daxil edilmişdi. AXC-nin də süqutu məhz bu hadisə ilə bağlı idi. [1, s.46-47]

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın müasir tarixində yeri və rolu onun iki illik tarixi ilə bitmir. 1920-ci ildə onun işğalı və süquta yetirilməsinə baxmayaraq Azərbaycanın sonrakı tələyində öz əhəmiyyətli təsirini göstərməkdə davam edirdi. Azərbaycanın Sovet hakimiyyəti dövründə formal olsa da respublika statusunu saxlaması AXC-nin mövcudluğu və tarixdə qoysduğu dərin izlə şərtlənidir.

"Xalqlar öz müqəddərətini təyin etmək hüququnun təmin edilməsi" şəhəri ilə çıxış edən Sovet hakimiyyəti imperiyadan ayrılmış xalqların respublika quruluşuna malik olmaq reallığı ilə barışmali olurdu. Azərbaycanın da belə bir respublika kimi tanınması onun dövlətçiliyinin təsdiqi mənasında keçidiyi yol və tarixi reallığı, xalqın siyasi iradəsinin olması ilə bağlı idi.

Lakin bu yeni şəraitdə də Azərbaycanın siyasi hüquqlarının tanınması və sovet sosialist respublika statusunda yaranmaqdə olan SSRİ-nin subyektləri sırasına daxil olması müxtəlif vasitələrlə əngəllənirdi. Bunun üçün 1922-ci ildə SSRİ yaranmadıdan önce Azərbaycan, Ermənistən və Gürcüstənən daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) yaradıldı. Bununla da Azərbaycanın Sovet Sosialist Respublikası hüququnda Sovetlər ittifaqının subyektlərinde

biri olmasına imkan verilmədi. Düzdür, bir qədər sonra tarixi reallığın təsiri altında bu manəə aradan qalxdı. SSRİ-nin 1936-ci ildə qəbul olunmuş yeni konstitusiyasına görə Azərbaycanın və digər müsəlman respublikaların müttəfiq respublika hüququ təsbit edildi.

Bundan sonrakı dövrdə Azərbaycana çoxsaylı manəələr yaradılsa da Azərbaycan SSR mövcud olmuş, zaman keçidkə oz suveren hüquqlarını gücləndirmişdir. Xüsusən ötan osrin 70-ci illərində - Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi zaman onun iqtisadi cəhətdən gücləməsi, ittifaqın inkişaf etmiş respublikalarından birincə çevriləmisi Azərbaycanın mülli dövlətçiliyinin gücləndirilməsində böyük rol oynadı.

1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olunan zaman müasir demokratik respublikanın tarixinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından götürülməsi, Azərbaycan Respublikasının AXC-nin varisi və davamçısı elan edilmesi qanuna uyğundur və tarixi ədalətin təmin edilməsinə xidmət edir. Bu ırsılıyın təsdiqi və qəbul olunmuş rəsmi sənədlərdə təsbit edilmişəsi Azərbaycanı istəməyənlərin arzusunun ziddində olaraq onun 100 illik vahid tarixə malik olduğunu təsdiq edir və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin müasir tarixdə oynadığı rolу və tutdugu layiqli yeri bir daha təsdiq edir. [11]

İstifadə olunmuş ədəbiyyat

1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I c. Bakı, 2004.
2. И.С.Багирова, Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997
3. А Балаев., Азербайджанское национально – демократическое движение 1917 – 1920 гг., Б., 1990
4. А.С. İskəndərov. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı 1918-1920-ci illər. Bakı, 2006.
5. Михаил Волхонский, Вадим Муханов. По следам Азербайджанской Демократической Республики 2007
6. Михаил Волхонский, Вадим Муханов. Россия на Кавказе. Пять веков истории», «Объединенная редакция МВД России», 2009 г.
7. Азербайджанская Демократическая Республика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
8. M.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Berlin, 1938
9. Azərbaycan Parlamentinin Tərkibi (Adres-kalendär. Azərbaidzhanской Республики за 1920 год, ч 3. Bakı, 1920 с.21-23) Arxivirovano 29 avgusta 2011 goda.
10. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenoqrafik hesabatlar). I cild. - Bakı, "Azərbaycan" nəşriyyatı, 1998.
11. http://files.preslib.az/projects/republic/az/azr4_2.pdf

THE AZERBAIJAN DEMOCRATIC REPUBLIC AND SOME PROBLEMS IN THE HISTORY OF OUR MODERN STATEHOOD

Summary

This article examines issues related to the place and significance of the Azerbaijan Democratic Republic in the modern history of statehood of the country. This year marks the 100th anniversary of the formation of this state, which played a huge role in the formation of the modern democratic state of Azerbaijan. This event became the realization of the political will of the people to their independence. Here, the laws of the origin of the Republic of Azerbaijan, the stages of its development, and the hereditary connection from all its stages are examined.

АЗЕРБАЙДЖАНСКАЯ НАРОДНАЯ РЕСПУБЛИКА И НЕКОТОРЫЕ ПРОБЛЕМЫ ИСТОРИИ НАЦИИ СОВРЕМЕННОЙ ГОСУДАРСТВЕННОСТИ

Резюме

В данной статье рассматриваются вопросы, касающиеся место и значения Азербайджанской Народной Республики в современной истории государственности страны. В этом году отмечается 100-летний юбилей образования этого государства, которое сыграло огромную роль в становлении современного демократического государства Азербайджана. Это событие стало осуществлением политической воли народа к своей независимости. Здесь рассматриваются закономерности возникновения Азербайджанской Республики, этапы его развития, показывается наследственная связь с всех его этапов.